

Dövlət qulluqçularının etik davranış qaydaları haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara məlumd edilmiş ilbə il hüquqi mexanizmləri müəyyən edir.

Fsil 1.

ÜMUM MÜDDƏLƏR

Maddə 1. Qanunun hədəfəsi

1.1. Bu qaydalar dövlət qulluqçusu statusuna malik olan bütün xsl r əməl edilir.

1.2. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qanunun müddəalarına məlüm y bərlüdür.

Maddə 2. Qanunun məqsədləri

2.0. Bu Qanunun məqsədləri aşağıdakılardan ibarətdir:

2.0.1. dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, və t ndə lərin dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi;

2.0.2. dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və fəfəfliliyin artırılması;

2.0.3. dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqqumasının qarşısının alınması;

2.0.4. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına məlüm olunmasının təmin edilməsi;

2.0.5. dövlət qulluqçularından gözlənilən davranış barədə vətlərin məlumatlandırılması;

2.0.6. dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi və vətlərin təsiri imkanlarının genişləndirilməsi.

Maddə 3. Xidməti davranışın hüquqi tənzimlənməsi

3.1 Dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.

3.2. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir.

3.3. Bu Qanunla müəyyən olunmuş etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı təminatlar dövlət orqanlarının digər normativ hüquqi aktları ilə müəyyən edilmişdir. Göstərilən normativ hüquqi aktlar bu Qanunun müddəalarına zidd olmamalıdır.

F sil 2.

ETİK DAVRANIŞ QAYDALARI

Maddə 4. Vicdanlı davranış

4.1. Xəsin, cəmiyyətin və dövlətin maraqları namin dövlət qulluqçuları öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur.

4.2. Dövlət qulluqçusu bütün hallarda hər bir xəsin üçün vicdanlılıq nümunəsi olmalıdır.

Maddə 5. Pənarlıq və fərdi məsuliyyətin artırılması

5.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və pənarlıq səviyyəsində yerinə yetirməyə borcludur.

5.2. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına hüquqi və fiziki xslrin inamını artırmalı və möhkəmləndirməlidir.

Maddə 6. Loyallıq

6.1. Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərliyinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinin ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına əməl olunmur.

6.2. Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya gələn və onun adına xilə gətiriləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

6.3. Dövlət qulluqçusu dövlət orqanı tərəfindən açıq çıxışlarla bağlı müyyənləşdirilmiş qaydalara əməl etməlidir.

6.4. Dövlət qulluqçusu qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş həddiyyetlərə əməl etməlidir.

Maddə 7. İctimai etimad

7.1. Dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyi, öz adını və rəfəfini uca tutmağa borcludur.

7.2. Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.

7.3. Dövlət qulluqçusu dövlət orqanlarının və onların vəzifəli xslrinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müyyənləşdirilmiş hallarda və qaydada doğru (dürüst) məlumat almaşına köməklik göstərməlidir.

Maddə 8. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, rəfəvi və iğzaz nüfuzuna hörmət. Hüquqi xslrin iğzaz nüfuzuna hörmət

8.1. Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir.

8.2. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların rəfəliyyətini güzar nüfuzunu ləkəliyə bircək qaralara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

8.3. Qanunvericiliklə nəzərdə tutulmuş hallarda istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki xislərin, habelə digər dövlət qulluqçularının xsihəyətini, rəfəliyyətini barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.

8.4. Dövlət qulluqçusu hüquqi xislərinə güzar nüfuzuna hörmətli yanaşmalı və onların güzar nüfuzunu ləkəliyə bircək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

Maddə 9. Mədəni davranış

Dövlət qulluqçusu bütün xislərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan xislərlə münasib tədnləzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.

Maddə 10. Mərsələnmə və tapırıqların yerini yetirilməsi

10.1. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətli rəhbər daxilində qəbul etdiyi yazılı mərsələnmə və ya verdiyi ifahi tapırıqları yerini yetirməyə borcludur.

10.2. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən mərsələnmə və ya tapırının qanuna və ya digər normativ hüquqi akta zidd olmasına mindirsə, bu barədə yazılı şikayətlərini birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu mərsələnmə və ya tapırının yazılı şikayət sidiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şikayət sidiq edilmiş mərsələnmə və ya tapırıq almaşına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin mərsələnmə və ya tapırının yerini yetirilməsindən imtina edə bilər.

10.3. Qanuni göstərişlərin yerini yetirilməsinə intizam məsuliyyətinə səbəb olur.

Maddə 11. Qorxsizlik

11.1. Dövlət qulluqçusu xidməti vəzifəsini yerini yetirərək nəvəyə qarşı qəbul edilərək qorxsiz olmalı və bu zaman irqin, milliyyətin, dinin, dilin,

cinsin , sosial m n yin , mlak v qulluq v ziyətin , ~~din—münasib—tin—~~ qid sin , ictimai v ya h r hansı dig r birliy m nsubiyy tin gör h r hansı xsin v ya xsl r qrupunun üstünlüyün v ya bel üstünlüyün ld edilm si üçün raitin yaradılmasına yol verm m lidir.i[1]

11.2. Dövl t qulluqçusu xidm ti v zif l rinin yerin yeritirilm si zamanı siyasi bit r fliy m l etm y borcludur.

11.3. Dövl t qulluqçusu özünün v ya maraqlı xsl rin m nafel rinin onun xidm ti v zif l rinin yerin yetirilm sin t sirin yol verm m li v bu cür t sir üçün rait yaratmamalıdır.

Madd 12. Maddi v qeyri-maddi nem t l rin, imtiyazların v ya güz t l rin ld edilm sin yol verilm m si

12.1. Dövl t qulluqçusunun qanunsuz olaraq maddi v qeyri-maddi nem t l r, imtiyazlar v ya güz t l r ld etm y yön lmi h r k t l r (h r k tsizlik) etm si v ya qarlar q bul etm si qada andır.

12.2. Dövl t qulluqçusu onun h r k t l rinin (h r k tsizliyinin) v ya qarlarının maddi v qeyri-maddi nem t l r, imtiyazlar v ya güz t l r ld etm y g tirib çıxarmasını istisna ed n t dbirl r görm lidir.

12.3. Qanunvericilikl mü yy n olunmu qaydada xsl r v zsiz xidm t (xidm t l r) göst r n dövl t qulluqçusu h min xidm t (xidm t l r) gör h r hansı haqq t l b ed bilm z.

12.4. Qanunvericilikl mü yy n olunmu öd ni müqabilind v t nda lara xidm t (xidm t l r) göst r n dövl t qulluqçusu h min xidm t (xidm t l r) gör n z rd tutulan m bl d n artıq haqq t l b ed bilm z.

Madd 13. Korrupsiyanın qar ısının alınması

13.1. Dövl t qulluqçusuna qanunsuz maddi v qeyri-maddi nem t l r, imtiyazlar v ya güz t l r t klif olundu u hallarda, dövl t qulluqçusu onlardan imtina etm lidir. Maddi v qeyri-maddi nem t l r, imtiyazlar v ya güz t l r dövl t qulluqçusuna ondan asılı olmayan s b bl rd n veril rs , o, bu bar d birba a r hb rin m lumat verm li v maddi v qeyri-maddi nem t l r, imtiyazlar v ya güz t l r dövl t qulluqçusunun qulluq keçdiyi dövl t orqanına akt üzr t hvil verilm lidir.

13.2. T r fl rd n biri dövl t qulluqçusunun qulluq keçdiyi dövl t orqanı olan qdl rd h min dövl t qulluqçusu dig r t r f ola bilm z.ii[2]

Madd 14. H diyy alma il laq dar m hdudiy t l r

14.1. Dövl t qulluqçusu xidm ti v zif l rinin q r zsis icrasına t sir ed bil n v ya bu cür t sir t ssüratı yaradan, v ya onun v zif l rinin icrası müqabilind mükafat qismind veril n v ya bu cür mükafat t ssüratı yaradan h diyy l ri özü v ya dig r xsl r üçün t l b ed v ya q bul ed bilm z. Bu qayda qonaqp rv rlikl ba lı v d y ri “Korrupsiyaya qar ı mübariz haqqında“ Qanunda n z rd tutulmu m bl d n yuxarı olmayan h diyy l rin t qdim olundu u hallara amil edilmir.

14.2. Dövl t qulluqçusu h diyy nin q bul edilm si v ya qonaqp rv rlikd n istifad il ba lı q rara g l bilm diyi hallarda bu m s l bar d birba a r hb rinin r yini öyr nm lidir.

Madd 15. Maraqlar toqqu masının qar ısının alınması

15.1. Dövl t qulluqçusu qulluq etdiyi dövrd maraqların toqqu masına yol verm m lidir v qanunsuz olaraq öz v zif s lahiyy t l rind n xsi maraqları üçün istifad etm m lidir.

15.2. Dövl t qulluqçusunun xidm ti v zif l ri il onun xsi maraqları arasında ziddiyy t yarana bil c yi hallarda, o, qanunvericiliy müvafiq olaraq, dövl t qullu una q bul olunduqda, habel bundan sonrakı dövrd h min maraqların xarakteri bar d m lumat verm y borcludur.

15.3. Dövl t qulluqçusu ba qa v zif y keçm il laq dar t klifl rin maraqların toqqu masına s b b ola bil c yi hallarda, bu bar d dövl t orqanının r hb rin m lumat verm lidir. Dövl t qullu una xitam verildikd n sonra dövl t qulluqçusu qanunvericilikl mü yy n edilmi müdd t rzind v v ll r f aliyy tin n zar t etdiyi idar , mü ssis , t kilatlara v ya onların bölm l rin i q bul edil bilm z.[iii\[3\]](#)

15.4. Dövl t qulluqçusu maraqların toqqu masının qar ısının alınması üçün qanunvericilikl n z rd tutulmu dig r t dbirl r görm lidir.

15.5. Dövl t qulluqçusu v zif y t yin edil rk n v bundan sonrakı müdd td etik davranı qaydaları, korrupsiyaya qar ı mübariz v maraqların toqqu masının qar ısının alınması il normativ hüquqi v normativ xarakterli aktlarla tanı olmalıdırlar. Bu aktlara m l edilm si il ba lı h r hansı suallar yarandıqda bu bar d birba a v ya yuxarı r hb rin müraci t etm lidir.

Madd 16. mlakdan istifad

16.1. Dövlət qulluqçusu istifadəsində olan dövlət mülkündən, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.

16.2. Dövlət qulluqçusuna dövlət mülkündən, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından xüsusi maraqları nəmin, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

Maddə 17. Mülumatlardan istifadə

17.1. Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının səmərəsində olan mülumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir.

17.2. Dövlət qulluqçusu dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına məlumdur.

17.3. Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi mülumatları xüsusi maraqları üçün istifadə edə bilməz.

Maddə 18. İctimai və ya siyasi fəaliyyət

18.1. Qanunvericiliklə başqa qaydada nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və ya siyasi birlik üzvü olmaq hüququna malikdir.

18.2. Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birlikdə mənsəbiyyətinə onun xidməti vəzifələrini qərsiz və obyektiv yerində yitirdiyin ictimai ümumdo urmamalıdır.

18.3. Dövlət qulluqçusu qulluq mövqeyində istifadə edərkən digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təkilatların fəaliyyətində iştirak etməməlidir.

18.4. Dövlət qulluqçusuna dövlət orqanlarında ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etməsi qadağandır.

18.5. Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyində və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etməsi qadağandır.

F sil 3.

ETİK DAVRANI QAYDALARININ HƏYATA KEÇİRİLMƏSİNİN TƏMİN OLUNMASI

Maddə 19. Təminatlar sistemi

19.0. Dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına mülünməsi üçün:

19.0.1. dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğunun özü, birbaşa və ya yuxarı rəhbərli tərəfindən müntəzəm təhlil edilir;

19.0.2. dövlət qulluqçusu, onun birbaşa və ya yuxarı rəhbərli tərəfindən bu fəsilə nəzərdə tutulmuş tədbirlər görülür.

Maddə 20. Etik davranış qaydalarına mülünməsinə nəzarət

20.0. Etik davranış qaydalarına mülünməsinə nəzarət:

20.0.1 Dövlət orqanının rəhbərli - xidməti qaydada, yuxarı orqan - təbəçilik səsində;

20.0.2. Müvafiq dövlət orqanı (bundan sonra "Nəzarət orqanı") - bu Qanunla müəyyən edilmiş qaydada həyata keçirir.

Maddə 21. Dövlət orqanının rəhbərli tərəfindən nəzarət

21.1. Dövlət orqanlarında etik davranış qaydalarına mülünməsinə nəzarət üçün orqanların müvafiq qurumları həyata keçirir.

21.2. Dövlət orqanının rəhbərli:

21.2.1. tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının bu Qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğunu nəzarət etməli və onun təhlilini aparmalıdır;

21.2.2. öz davranışını il etik davranış qaydalarına mülünməsi nümunəsi göstərməlidir;

21.2.3. tabeliyind olan dövl t qulluqçuları arasında onların tutduqları v zif l r uy un olaraq v zif bölgüsü aparmalıdır;

21.2.4. tabeliyind olan xsl ri hüquqa v hamılıqla q bul edilmi etik normalara zidd olan h r k t etm y v q rarlar q bul etm y sövq etm m lidir;

21.2.5. r hb rlik etdiyi dövl t orqanlarına v onların struktur bölm l rin kadrların seçilm si v yerl dirilm si zamanı qanunvericiliyin t l bl rin m l etm lidir;

21.2.6. etik davranı qaydalarının pozulmasının qar ısının alınması v profilaktikasız t dbirl r görm lidir;

21.2.7. tabeliyind olan dövl t qulluqçularına etik davranı qaydalarını izah etm li v müraci t olundu u t qdird etik davranı qaydalarına m l olunmasına dair onlara tövsiy l r verm lidir;

21.2.8. öz s lahiyy tl ri ç rçiv sind bu Qanunla mü yy n olunmu etik davranı qaydalarını v onlara m l olunması il ba lı t m inatları konkretl dir n normativ hüquqi (v ya normativ xarakterli) aktları i l yib hazırlamalı v t sdiq etm lidir;

21.2.9. etik davranı qaydalarını pozan dövl t qulluqçularının intizam m suliyy tin c lb edilm si üçün t dbirl r görm lidir;

21.2.10. etik davranı qaydaları v dövl t qulluqçuları t r find n h min qaydalara m l olunmasını t l b etm k hüquqlarına malik olmaları bar d v t nda ları v t kilatları m lumatlandırmaq üçün t dbirl r görm lidir;

21.2.11. etik davranı qaydalarının pozulması halları il ba lı h yata keçirilmi t dbirl r bar d v t nda ları, t kilatları v dövl t orqanlarını m lumatlandırmalıdır;

21.2.12. etik davranı qaydalarının pozulmasının n tic l rinin aradan qaldırılması, habel dövl t orqanına ictimai etimadın artırılması üçün t dbirl r görm lidir;

21.2.13. etik davranı qaydalarına m l olunması il ba lı qanunvericilikl n z rd tutulmu dig r v zif l ri h yata keçirm lidir.

Madd 22. N zar t orqanının s lahiyy tl ri

22.1. N zar t orqanı bu Qanunla mü yy n edilmi etik davranı qaydalarına m l edilm si v bu Qanunun t tbiqi il ba lı m s l l rin laq l ndirilm si m qs di il a a ıdaki s lahiyy tl ri h yata keçirir:

22.1.1. bu Qanunla müyyən edilmiş etik davranış qaydalarına məlumdən siyahıya ziddiyyətləri və bu barədə məlumatları ümumiləndirir;

22.1.2. dövlət qulluqçularından və digər xşlərdən bu Qanunun müddəalarının pozulması ilə bağlı şikayətləri və məlumatları qbul edir;

22.1.3. daxil olan şikayətləri və məlumatlardan irəlilənməsəllərinhəllə üzrətəkliflər, tövsiyələri və təqdimatlar verir;

22.1.4. dövlət qulluqçularının etik davranış məsələləri üzrəictimai rəyini öyrənməsi və bununla bağlı maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür;

22.1.5. dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparır, bu məsələlərlə bağlı tövsiyələri və məruzələrtərtib edir;

22.1.6. dövlət qulluqçularının etik davranış məsələləri üzrə qeyri-hökumət təkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə məkəlləq edir;

22.1.7. daxil olmuş materiallarda hüquqpozumaların ləmləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərir;

22.1.8. dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı qanunvericiliyin təkmilləndirilməsində təkliflər verir;

22.1.9. qanunvericilik göstərilmədigərsəlahiyyətləri həyata keçirir.

22.2. Nəzarət orqanı etik davranış qaydalarının pozulması ilə ləqədər dövlət qulluqçusuna qarşı aparılan intizam icraatının gedişində hərə hansı formada müdaxilə edə bilər.

Maddə 23. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət

23.1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün səsdır.

23.2. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.

23.3. Aşağıdakı hallarda intizam icraatına bəllənilə bilər:

23.3.1. bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki xşlərlə tərəfindən şikayət və ya digər məlumatın verilməsi;

23.3.2. kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu Qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.

23.4. nizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayətkarlığının təhlilində kar edildikdən, həmin təhlilə karətmi dövlət orqanının rəhbəri bu barədə cinayətkar qibi orqanına məlumat verməlidir.

Maddə 24. Bu qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2007-ci il
352-IIIQ

ST FAD OLUNMU M NB S N DL R N NS YAHISI

1. 28 aprel 2009-cu il tarixli **807-IIIQD** nömr li Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399)

QANUNA ED LM D Y KL K V LAV L R NS YAHISI

i[1]28 aprel 2009-cu il tarixli **807-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399) ilə 11.1-ci maddədə “milliyyətinə,” sözündən sonra “dininə,” sözü əlavə edilmişdir, “dinə münasibətinə,” sözləri çıxarılmışdır.

ii[2]28 aprel 2009-cu il tarixli **807-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399) ilə 13.1-ci maddənin ikinci cümləsində və 13.2-ci maddədə “işlədiyi” sözü “qulluq keçdiyi” sözləri ilə əvəz edilmişdir.

iii[3]28 aprel 2009-cu il tarixli **807-IIIQD** nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399) ilə 15.3-cü maddənin birinci cümlədə “işə” sözü “vəzifəyə” sözü ilə əvəz edilmişdir və ikinci cümlə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~Dövlət qulluqçusu dövlət qulluğundan getdikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə bilməz.~~